



# BİNƏQƏDİ

Binəqədə  
Novruz  
təntənəsi



№11 (55) | 28 mart 2014

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

## Əlaqələr inkişaf edir



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Haaqada Niderland Krallığı Senatının üzvü Rene Van Der Linden ilə görüşmüşdür.

Görüşdə Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunmuş, ölkələrimizin siyasi, iqtisadi, biznes

və digər sahələrdə uğurlu əməkdaşlıq qurduqları vurğulanmışdır. Azərbaycan ilə Niderlandın təhsil və elm sahələrində də yaxşı əməkdaşlıq etdikləri bildirilmişdir.

Söhbət zamanı Azərbaycanın "ADA" Universiteti ilə Niderlandın Maastrixt Universiteti arasında əlaqələrin inkişafından razılıq ifadə olunmuşdur.

## Səmərəli əməkdaşlıq razılıq doğurur



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 24-də Haaqada Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin əməkdaşlığının qurulduğu, ölkəmizin nüvə təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olduğu bildirilmişdir.

Yukiya Amano əməkdaşlığın daha da inkişaf etdirilməsi və radioaktiv tullantıların təmizlənməsi sahəsində əlaqələrin genişləndirilməsi üçün yaxşı

potensialın olduğunu demişdir. O, bildirmişdir ki, Azərbaycanın nüvə təhlükəsizliyi ilə bağlı keçirilən tədbirlərdə və zirvə görüşlərində fəal iştirak etməsi məmnunluq doğurur.

Azərbaycan Prezidenti İlham Əliyev nüvə təhlükəsizliyinin ölkəmiz, region və dünya üçün əhəmiyyətinə toxunmuşdur. Dövlətimizin başçısı Ermənistan səmərəli əməkdaşlığın davam etdirilməsi və radioaktiv tullantıların təmizlənməsi sahəsində əlaqələrin genişləndirilməsi üçün yaxşı

## Azərbaycan Prezidenti həmsədrilərlə görüşmüşdür



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 24-də Haaqada ATƏT-in Minsk qrupunun həmsədriləri İqor Popov (Rusiya), Ceym Uorlik (ABŞ), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nüma-

yəndəsi Anji Kaspşik ilə görüşmüşdür.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

# Prezident İlham Əliyevin Niderland Krallığına işgüzar səfəri

Dövlətimizin başçısı Haaqa şəhərində keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmişdir



Martın 24-də Niderland Krallığının Haaqa şəhərində III Nüvə Təhlükəsizliyi Sammiti öz işinə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak etmişdir.

Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçıları, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənəblərin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunmuşdur.

Sammit iştirakçıları Azərbaycanın tədbirdə fəal iştirakını yüksək qiymətləndirmişlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünyada nüvə təhlükəsizliyinə töhfə verməsi beynəlxalq birlik tərəfindən təqdir olunur.

Nüvə Təhlükəsizliyi Sammiti "Nüvəsiz dünya" videoçarxının nümayişi ilə başlamışdır. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi zirvə görüşünü açıq elan edən Niderlandın Baş naziri Mark Rütte sammit iştirakçılarına salamlamışdır. 2010-cu ildə ABŞ Prezidenti Barak Obamanın təşəbbüsü ilə baş tutan ilk sammitdən sonra dünyada nüvə təhlükəsizliyinin təmin olunması sahəsində bir çox mühüm işlərin görüldüyünü deyən Mark Rütte bu məsələdə diplomatik sözlərin gücləndirilməsinin əhəmiyyətli rol oynadığını diqqətə çatdırmışdır. Nüvə təhlükəsizliyinin təmin

olunması ilə bəşəriyyətin gələcəyinin təminat altına alındığını deyən Niderlandın Baş naziri bu sahədə hökumətlər arasında əməkdaşlığın faydalı olduğunu bildirmişdir.

Bundan əvvəlki Sammitə ev sahibliyi edən Koreya Respublikasının Prezidenti Pak Kin He çıxışında müasir dünyada nüvə təhlükəsizliyinin təmin olunmasının zərurətə çevrildiyini deyərək, ölkəmizin bu məsələdə öz dəstəyini əsirgəmədiyini vurğulamışdır.

BMT-nin baş katibi Pan Gi Mun sammitin əhəmiyyətindən danışıqdan onun ehtimal olunan nüvə terrorizminin qarşısını alınmasında xüsusi əhəmiyyəti ilə seçildiyini bildirmişdir. Nüvə təhlükəsizliyinin müasir dünyada qlobal xarakter daşdığı deyən Pan Gi Mun BMT-nin bu sahədəki missiyasının səmərəli olduğunu vurğulamışdır.

Sonra sammit öz işini plenar müzakirələrlə davam etdirmişdir. Bu çərçivədə "Siyasət sənari əsasında müzakirəsi" mövzusunda iclas keçirilmişdir.

Sammitin ikinci iş günü nüvə təhlükəsizliyi sahəsində milli və beynəlxalq tədbirlərin əhəmiyyətinə həsr olunmuş, bu sahədə dünya ölkələri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanmışdır. Dünya liderləri bu zirvə görüşündə də nüvə terrorizminin qarşısını alınması üzrə uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlıq məsələsini gündəmdə saxlamışlar. Onlar nüvə terrorizmi təhlükəsinin hələ də mövcud olduğunu bildirərək, bu təhlükənin qarşısını alınması üçün tədbirlərin davam etdirilməsinin vacibliyini önə çəkmişlər.

Sammitin plenar iclasında

çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə görüşü iştirakçıları salamlayaraq Sammiti qəbul etdiyini və göstərdiyi qonaqpərvərliyə görə Niderland hökumətinə minnətdarlığını bildirmişdir. Nüvə təhlükəsizliyi tədbirlərinin gücləndirilməsində Beynəlxalq Atom Enerjisi Agentliyinin mühüm rolundan danışıq Azərbaycan dövlətinin başçısı ölkəmizin nüvə təhlükəsizliyinin bir çox aspektləri üzrə və Agentliklə fəal əməkdaşlıq etdiyini və Azərbaycanın iştirakçı dövlət olduğu Nüvə Terrorçuluquna qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsün nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində Birləşmiş Millətlər Təşkilatının göstərdiyi sayılı dəstəklədiyini, bu yaxınlarda Azərbaycanın nüvə, kimyəvi və bioloji silahların və onların çatdırılma vasitələrinin yayılmaması sahəsində gördüyü növbəti tədbirlər haqqında yeni hesabatını Birləşmiş Millətlər Təşkilatına təqdim etdiyini diqqətə çatdırmışdır. Prezident İlham Əliyev qeyd etmişdir ki, 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında sədrliyi zamanı Azərbaycan beynəlxalq terrorçuluq, o cümlədən nüvə terrorçuluğu məsələlərinə aid müzakirələr təşkil etmişdir.

Nüvə və radioaktiv təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər görülməsinin vacibliyinə toxunan Prezident İlham Əliyev Azərbaycanın nüvə təhlükəsizliyində tranzit marşrutu kimi ölkənin ərazisindən istifadənin qarşısını almaq üçün böyük səylər göstərdiyini, bu məqsədlə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək beynəlxalq standartlara uyğun güclü qanunvericiliyə əsaslanan

əhatəli milli ixraca nəzarət sistemini formalaşdırdığını vurğulamışdır.

Dövlətimizin başçısı bildirmişdir ki, bu yaxınlarda qəbul edilmiş Azərbaycanın ilk "Dəniz Təhlükəsizliyi Strategiyası"nda nüvə və digər kütləvi qırğın silahlarının və onların çatdırılma vasitələrinin, eləcə də aidiyyəti materialların yayılması dəniz təhlükəsizliyinə ən böyük hədələrdən biri kimi müəyyən edilir.

Prezident İlham Əliyev təəssüflə qeyd etmişdir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən davam edən işğal və azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti səbəbindən ölkəmizin öz sərhədlərinin müəyyən hissəsinə lazımı səviyyədə nəzarət etmək imkanı yoxdur. Bu cür vəziyyət transmilli mütəşəkkil cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-qanuni daşınmasına, həmçinin radioaktiv tullantı materiallarını basdırmaqla Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən zəhərləndirilməsinə şərait yaradır.

Daha sonra Azərbaycan Prezidenti Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş Atom Elektrik Stansiyasının yaratdığı təhlükədən danışaraq demişdir ki, bu elektrostansiya bütün region və yaxın qonşular üçün böyük təhdiddir. Oradakı hər hansı qəzanın nəticələri faciəli olacaqdır. Lakin beynəlxalq narahatlığı aradan qaldırmaq və bu elektrostansiyanı bağlamaq əvəzinə, Ermənistan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib, baxmayaraq ki, o, yüksək seysmik

zonada yerləşir və köhnəlmiş, olduqca təhlükəli texnologiyaya əsaslanır.

Azərbaycanın regionda təhlükəsizliyin və sabitliyin qorunmasında olduqca müsbət rol oynadığını deyən Prezident İlham Əliyev demişdir: "Biz regionda və bütün dünyada nüvə təhlükəsizliyinin gücləndirilməsinə aid məsələlər üzrə beynəlxalq təşkilatlar və tərəfdaşlarımızla aparığımız əməkdaşlığın davam etdirilməsi, nüvə və radioaktiv materialların qeyri-qanuni dövriyyəsinə qarşı irəliləyən addımların atılması üçün əsaslıdır".

Çıxışının sonunda Azərbaycan dövlətinin başçısı Birləşmiş Millətlər Təşkilatı başda olmaqla beynəlxalq ictimaiyyətin davamlı səyləri ilə bütün çağırışların həll ediləcəyinə və daha təhlükəsiz dünya qurulacağına əminliyini ifadə etmişdir.

Sonra zirvə görüşünün "Nüvə təhlükəsizliyi sammitinin gələcəyi" mövzusunda qeyri-rəsmi iclası olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev sammit çərçivəsində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri David Kameron və İtaliyanın Baş naziri Matteo Renzi ilə görüşmüşdür. Söhbət zamanı Azərbaycan ilə bu ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılmışdır.

Prezident İlham Əliyev zirvə görüşü zamanı Türkiyə Prezidenti Abdullah Gül ilə görüşmüşdür. Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin indiki vəziyyəti və perspektivi ilə bağlı müzakirələr aparılmışdır.

Zirvə görüşünün sonunda yekun Kommünike qəbul olunmuşdur.

### • AKTUAL

2



"Sənaye ili"nin əsasları və perspektivləri

### • GÜNDƏM

3



"Açıq qapı" günləri davam edir

### • TƏDBİR

4



Müstəqil Azərbaycanın təhlükəsizliyi keşiyində...

### • CƏMIYYƏT

7



Tale yollarında qoşa addımlayanlar

→ Heydər Əliyev Fondu

## Buxarestdə Azərbaycanla bağlı tədbir keçirilib

Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestdə "Cənubi Qafqazın geosiyasəti və enerji strategiyaları – Azərbaycan diqqət mərkəzində" mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycan parlamentinin deputatları, Rumıniya ziyalıları, yazıçılar, siyasi analitiklər, Buxarestdə fəaliyyət göstərən araşdırma institutlarının rəhbərləri, Rumıniya Prezidenti Administrasiyasının milli təhlükəsizlik departamentinin, İqtisadiyyat Nazirliyinin, Azərbaycan səfirliyinin əməkdaşları, Müdafiə İnstitutunun rəhbərliyi, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri iştirak ediblər.

Cənubi Qafqazın dünyanın intensiv geosiyasi proseslərin cərəyan etdiyi regionlarından biri olduğunu xatırladan Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev Dağlıq Qarabağ münaqişəsindən danışıq, problemin region inkişafı üçün əngəl yaratdığı bildirib.

Milli Məclisin deputatı, Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Azay Quliyev Cənubi Qafqazın geosiyasi vəziyyəti haqqında danışıq, Azərbaycanın istər əhalisinin sayına, istərsə də iqtisadiyyatına görə Cənubi Qaf-

qazın ən böyük və ən inkişaf etmiş dövləti olduğunu xatırladı. "Təsədüfi deyil ki, Cənubi Qafqaz regionunun ümumi daxili məhsulunun 80 faizi Azərbaycanın payına düşür", – deyə millət vəkili qeyd edib.

A.Quliyev Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasının Rumıniya üçün böyük əhəmiyyətə malik olduğunu da vurğulayıb. Azərbaycanın demokratik Avropanın bir hissəsi olduğunu söyləyən deputat, ölkəmiz ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında Sazişin imzalandığını xatırladı.

Dağlıq Qarabağ münaqişəsindən də bəhs edən deputat münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən hərbi yolla işğal olduğunu xatırladı. O, Avropa İttifaqının bu məsələ ilə bağlı mövqeyini ortaya qoymasına ehtiyac olduğunu söyləyib.

Tədbirdə Türkölogiya və Şərqi Araşdırmalar İnstitutunun direktoru, Rumıniyanın Azərbaycanı ilk səfəri Tasin Cəmil, Milli Məclisin deputatı Qənirə Paşayeva, ARDNŞ-nin Rumıniya nümayəndəliyinin direktoru Həmkər Karimov, "AGRI LNG Project" şirkətinin direktoru Mitika Savu, "Geopolitika" jurnalının baş redaktoru Vasile Simileanu da çıxış ediblər.

## "Səməni" Beynəlxalq incəsənət müsabiqəsi



Heydər Əliyev Mərkəzi Novruz bayramı ilə əlaqədar daha bir layihəyə imza atıb.

İlaxır çərşənbə günündə Heydər Əliyev Mərkəzinin parkında "Səməni" Beynəlxalq incəsənət müsabiqəsi təşkil olunub. Mərkəzin parkında fərqli tərtibatlarda hazırlanmış səmənilər sərgilənib.

Müsabiqə Heydər Əliyev Fondu, "YARAT" Müasir İncəsənət Məkanı, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dia-loq) İctimai Birliyi, "Baku" jurnalı, Müasir İncəsənət Muzeyi və digər təşkilatların dəstəyi ilə baş tutub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva müsabiqəyə təqdim olun-

muş işlərlə tanış olublar. "Səməni" Beynəlxalq incəsənət müsabiqəsinin təşkilində məqsəd milli adət-ənənələrimizin, dəyərlərimizin yaşadılması, yeni nəsə çatdırılması, eyni zamanda Novruzun müasir incəsənətin dili ilə daha geniş təbliğ edilməsidir.

Müsabiqə çərçivəsində müxtəlif yaş qruplarına və yaradıcılıq istiqamətlərinə mənsub 32 rəssam və heykəltəraşın fərqli dizaynda təqdim etdikləri səmənilər nümayiş olunub, onların arasında səsvermə yolu ilə qaliblər müəyyən edilib. Səsvermənin nəticələrinə əsasən, Novruz Məmmədov, Elvin Nəbizadə və Lamiyə Əhməd müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.

# "Sənaye ili"nin əsasları və perspektivləri

Prezident İlham Əliyev: "Azərbaycanda sənaye sektoru çox sürətlə inkişaf edir və iqtisadiyyatın əsas milli gəlir gətirən perspektiv sahəsinə çevrilməkdədir"



Prezident İlham Əliyevin yürütdüyü pragmatik siyasət nəticəsində Azərbaycanın regional və qlobal səviyyədə mövqeyi daha da möhkəmlənib, həyata keçirilən diplomatik xətt siyasətdə əhəmiyyətli nailiyyətlərin əldə edilməsi ilə müşayiət olunub. Ölkəmizin uğurlu inkişafı artıq realdır. Əldə olunan bu uğurların təməlinə düşünülmüş siyasət, mövcud ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar dayanır. Ən önəmli isə odur ki, atılan addımların, görülən işlərin mərkəzində hər bir Azərbaycan vətəndaşının, hər bir Azərbaycan ailəsinin rifahı və firavan həyatı dayanır.

Ümumilikdə, ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşməsi, qeyri-neft sektorunun sürətli inkişafı ilə yadda qalır. Bu mənada, Azərbaycan davamlı inkişafa nail olan islahatçı dövlət kimi ötən il öz reytingini bir qədər də artırıb və bütün bunlar tanınmış beynəlxalq qurumların müvafiq hesabatlarında öz dolğun ifadəsini tapıb. Ümumdünya Davos İqtisadi Forumunun hesablamlarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətlik qabiliyyətində görə dünyada 39-cu, MDB məkanında isə 1-ci yerdədir. Ölkəmizin maliyyə imkanları ildən-ilə artır. Belə ki, 2014-cü ilin dövlət büdcəsi 20 milyard manat səviyyəsində müəyyən edilib. Hazırda respublikamızın ümumi valyuta ehtiyatları 50 milyard dollar səviyyəsindədir. Bu da ümumi daxili məhsulün 70 faizini təşkil edir. Bu göstəriciyə görə Azərbaycan dünya miqyasında ön yerlərdədir. İqtisadi sabitlik möhkəm siyasi sabitlik üzərində qurulub, infrastruktur layihələri, sosial proqramlar və digər sahələrdəki fəaliyyətlər də çox gözəl nəticələrə gətirib çıxarıb.

Son illər respublikamızda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir. Ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılmasına xidmət edən qeyri-neft sektorunun inkişafı indi bir çox sahələrin tərəqqisi ilə müşayiət olunur.

Prezident İlham Əliyevin 2014-cü il Azərbaycanında "Sənaye ili" elan etməsi və bu sahənin daha da inkişafı ilə bağlı müvafiq sərəncamın

imzalanması bu ilin Azərbaycanında sənayeləşmənin keçmiş şöhrətinin qaytarılması və yeni mərhələsinin başlanğıcına zəmanət verir. Bütövlükdə Azərbaycan iqtisadiyyatında son illərdəki inkişaf meyillərini müşahidə etdikdə, sözsüz ki, sənayenin yüksək inkişaf dinamikasını görmək mümkündür. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəxəli sənaye kompleksinin imkanlarını səfərbər edilməsi bu sahənin son 10 ildə inkişafına daha da təkan verir.

Respublikamızda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçixarma və filiz müəssisələri bu sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb. Həmçinin, kosmik sənayenin inkişafı bu gün ölkənin qarşısında dayanan mühüm vəzifələrdəndir. Azərbaycanın ən zəngin təbii ehtiyatlarına malik olması sənayenin inkişafına zərurət yaradır. Gəncə-Daşkəsən zonalarında xammal bazasının mövcud olması yeni sənaye müəssisələrinin, texnoparkların yaradılmasına əlverişli şərait yaradıb. Ölkədə sənaye parklarının yaradılmasında məqsəd də yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunu davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır. Samqayıt Texnologiyalar Parkı, qısa zamanda Yeni Kimya Texnologiya Parkının fəaliyyətə başlaması və gələcəkdə Mingəçevir, eyni zamanda Balaxanı texnoparklarının yaradılması tezliklə sənayenin inkişafına öz müsbət təsirini göstərəcəkdir.

İnnovasiyaların təbii texnoparkdakı fəaliyyətlərin əsasıdır. Üzərində iş aparılan layihələrdə innovasiya yoxdursa, deməli həmin layihələrin nəticələrindən yüksək texnologiyaların istehsalını düşünməyin mənası yoxdur. Deməli, innovasiya və onun təbii başlıca şərtidir. İnnovasiyanın ortaya çıxarılması və inkişafı isə təşəbbüskar yanaşan gənclərin, həmçinin ixtisaslı insan gücünün varlığından asılıdır.

İstənilən təhsil müəssisəsinin güclənməsi və inkişaf səviyyəsi oradakı təşəbbüskar yanaşma ilə birbaşa bağlıdır. Texnoparklardakı imkanlar təşəbbüskar gənclərə, həmçinin fiziki şəxslərə öz fikirləri əsasında şəxsi bizneslərinin formalaşdırılmasına, həmçinin patentləşdirmə prosesində ciddi imkanlar verir.

Texnoparklar – kiçik və orta emaltutumlu innovasiya şirkətlərinin inkişafı üçün maksimum əlverişli mühitin formalaşdığı elmi-istehsalat kompleksidir və əsasən elmi fəaliyyətin nəticələrinin məhsula çevrilməsi və bazar çıxarılmasının təşkili ilə məşğul olur. Demək, bu tipli komplekslərin yaradılması

məhsul (ÜDM) istehsalında neft-qaz sektorunun dominantlığı ötən 10-illiyin ortalarında qalmışdır və zaman qeyri-neft sektorunun inkişafını dikte edir.

Buna görə də hələ üç il əvvəl dövlətimizin başçısı bildirmişdi ki, növbəti 10 il ərzində ÜDM ən azı 2 dəfə artmalıdır. "Biz bunu qeyri-neft sektorunun inkişafı hesabına təmin etməliyik. Çünki neft sənayesində hazırkı istehsal bizi qane edir" – deyə, Prezident İlham Əliyev qeyd etmişdir.

Qeyri-neft sektoru dedikdə təkca rabitə, ticarət, turizm və otelçilik, ictimai işə və digər kütləvi xidmət sahələri deyil, sənaye, xüsusən



inkişafın yeni hüdudlarına çıxmaq üçün möhkəm baza yaradacaqdır.

Son bir neçə ildə regionlarda istifadəyə verilən müəssisələrin istehsal gücünün artırılması və yeni rəqabət qabiliyyətli məhsulların buraxılışı sənaye sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artmasına səbəb olub. Ümumiyyətlə qarşıdakı onillikdə Azərbaycanda 500-dən artıq yeni sənaye müəssisəsinin yaradılması nəzərdə tutulur. Onların əsas hissəsi iri sənaye mərkəzləri olmaqla iqtisadiyyatın inkişafında xüsusi rol oynayacaq. Xüsusilə də, sənaye texnoparklarının yaradılmasında bu müəssisələrin əsas profili ixracçıdır. İqtisadiyyatın stimullaşdırılmasına xidmət edəcək və ölkəmiz beynəlxalq standartlara cavab verən rəqabətqabiliyyətli sənaye müəssisələrinin dünyəvi bazara çıxarılmasına xidmət edəcək. Bu mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi

ilə bir sıra tədbirlərin həyata keçirilməsi, mövcud təbii və iqtisadi resursların təsərrüfat dövrüyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruri sayılır.

2014-cü ildə metallurgiya inkişafı ilə də bağlı bir çox işlər görülməkdir ki, bu da Azərbaycanda kifayət qədər xammal və təbii resursların olması ilə əlaqədardır. Prezident İlham Əliyev də bunu diqqətə çatdıraraq demişdir: "2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bu, çox perspektivli bir sahədir. Xüsusilə nəzərə alsaq ki, metallurgiya sənayesinin inkişafı üçün bizdə kifayət qədər yerli xammal, təbii resurslar vardır. Müasir metallurgiya kombinatının tikintisi əlbəttə ki, çox böyük bir nailiyyət olacaqdır. Hesab edirəm ki, bu il bu sahəyə xüsusi diqqət göstəriləcəkdir".

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2013-cü ildə sənayedə istehsal olunan malların və göstərilmiş xidmətlərin həcmi 33,7 milyard manat təşkil edərək əvvəlki illə müqayisədə 1,8 faiz artmışdır. Sənayenin mədənçixarma, emal, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı böl-

mələrinin hamısında 2012-ci illə müqayisədə artım qeydə alınmışdır. İstehsalın dörd-də üç hissəsi mədənçixarma, 20,1 faizi emal, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir. Sənayenin inkişafı zamanı isə ona adı ümumi məhsul istehsalı həcmində emal bölməsinin payı ən azı 30-35 faizə çatdırılmalıdır.

Prezident İlham Əliyevin müvafiq Sərəncamında bu və digər müasir çağırışlar nəzərə alınmaqla dövlət və hökumət strukturları qarşısında konkret vəzifələr qoyulur. Bu vəzifələrin uğurla həyata keçirilməsi, xüsusən sənayenin inkişafına dair "2015-2020-ci illər üçün Dövlət Proqramı"nın hazırlanması və icrası "Sənaye ili"nin başlıca yekunu olacaqdır.

Bütün bu uğurlar bir daha onu təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın getdiyi yol düzgün yoldur və bu yol ölkəmizə yalnız uğur, inkişaf, rifah bəxş edəcəkdir.

# BİNƏQƏDİ

Təsisçi:  
Binəqədi Rayon İcra Hakimiyyəti

Baş redaktor:  
Rüfət Mərdanov

Ünvan:  
AZ1130, Bakı, Binəqədi rayonu,  
Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: bineqediqazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Binəqədi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, "Azərbaycan" nəşriyyatında çap edilməlidir

Tiraj: 2000 | Qilyəti: 40 qəpik

## “Açıq qapı” günləri davam edir



SIYAVUŞ ƏMİRLİ

Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi əsas prinsiplərdir. Dövlət orqanlarının fəaliyyətinin müasir standartlara uyğun təkmilləşdirilməsi məqsədi ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Bu planın icrası nəticəsində dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının təmin edilməsi və şəffaflığın artırılmasında çox əhəmiyyətli nəticələr əldə ediləcəkdir. Ölkədə vətəndaş məmnunluğunun təmin edilməsi üçün

respublikamızda çoxsaylı tədbirlər həyata keçirilir.

Milli Fəaliyyət Planına uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavini, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, müxtəlif idarə və müəssisələrin rəhbərləri, habelə qəsəbə sakinləri iştirak etmişlər. Görüşdə qəsəbə sakinlərini narahat edən problemlər dinlənmişdir. Həmin problemlərin bir qisminin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə icra başçısı tərəfindən yerində tapşırıqlar verilmiş, bəzi məsələlərin həlli isə nəzarətə götürülmüşdür.

Rayon icra hakimiyyətinin başçısı və görüşdə iştirak edən digər məsul şəxslər Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin yeni binasını görmüş və işçilərə yaradılan şəraitlə tanış olmuşlar.

Qəsəbə sakinli Ağabala Musayev bizimlə söhbət

zamanı bildirmişdir: “Son iki ildə bizim qəsəbə xeyli inkişaf edib. İllərlə baxımsız qalan binaların müasir səviyyədə təmir olunması, dam örtüklərinin dəyişdirilməsi, kommunikasiya xətlərinin yenilənməsi, ərazinin asfaltlanması, məhəllələrin işıqlandırılmasının normal səviyyəyə çatdırılması, dirəklərinin yeniləri ilə əvəz olunması, uşaqlar üçün oyun meydançalarının inşası, sakinlərin istirahəti üçün lazımı şəraitin yaradılması və yeni yaşayışlıqların salınması Binəqədi rayonunda gedən sürətli inkişafın göstəricisidir. Yaşadığımız ərazidə məktəb 4 növbəli fəaliyyət göstərdiyi üçün uşaqların təhsilində müəyyən nöqsanlar vardır. Bu görüşdə mən məhəllə sakinləri adından rayon rəhbərindən yeni məktəbin tikilməsi üçün xahiş etdim və mürcətim çox müsbət qarşılandı.”

Keçirilən görüşdən razı qaldıqlarını bildiren digər qəsəbə sakinləri də rayonda aparılan geniş abadlıq-quruculuq işlərindən söhbət açmışlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıya görə dərin razılıqlarını bildiren sakinlər ölkə başçısının bütün tapşırıq və tövsiyələrini yüksək keyfiyyətlə yerinə yetirən rayon rəhbərliyinin onlara hərtərəfli dəstək və dəyər olduğunu görə minnətdarlıq etmişlər.



## Binəqədidə Novruz təntənəsi

M.ORUCOV

Azərbaycan xalqının tarix boyu formalaşan və günümüzədək gəlib çatan adət-ənənələrini, mədəni dəyərlərini, eləcə də xeyirxahlıq, birlik və həmrəylik rəmzlərini özündə əks etdirən Novruz bayramı paytaxtın Binəqədi rayonunda da təntənə ilə qeyd edilir.

Heydər Əliyev adına Mədəniyyət və İstirahət

yaradıb. Bayram şənliyinə qatılan Bahar qızı qonaqları bərkət rəmzi olan duz-çörəklə qarşılayıb. Şənlik iştirakçıları rayon məktəblilərinin və mədəniyyət müəssisələrinin hazırladığı əl işlərindən ibarət sərgi ilə tanış olub, habelə onların ifasında nümayiş olunan maraqlı səhnəcikləri izləyiblər.

Bayram şənliyinin girişində milli plov festivalı keçirilib, qonaqlara və şən-

Ənənəyə uyğun olaraq, bayram tədbirində tonqal qalanıb. Novruz bayramının simvolu sayılan kosa və keçəl maraqlı oyunlar nümayiş etdirilib. Şənlikdə, həmçinin, milli adət-ənənələrimizi əks etdirən müxtəlif ayin və mərasimlər canlandırılıb.

Azərbaycanın tanınmış incəsənət ustalarının ifasında təşkil olunmuş bayram konserti isə tamaşaçılar tə-



Parkında təşkil edilən Novruz şənliyində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatları Hacı Mədər Musayev, Rəfael Cəbraylov, icra hakimiyyəti başçısının müavini İlqar Süleymanov, Vüsar İsmayılov, Aygün Əliyeva, RİH başçısı Aparatının şöbə müdirləri, məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, müxtəlif idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ululuq və müdriklik rəmzi sayılan Dədə Qorqudun qonaqları qarşılayaraq ruzi-bərkət, sühl və əmin-amanlıq arzulaması şənlik iştirakçıları arasında xoş vaxt



lik iştirakçılarına milli mətbəximizin şah yeməyi sayılan plovun müxtəlif növləri təqdim olunub. Bayram yarmarkası, habelə çoxəsrlik maddi-mədəni irsimizi, qədim adət-ənənələrimizi özündə əks etdirən eksponatlar hər kəsin böyük marağına səbəb olub.

rəfindən böyük coşğu ilə qarşılanıb. Ukraynadan dəvət edilmiş incəsənət ustalarının təqdimatında nümayiş etdirilən “Canlı heykəllər” və “Alov şousu” insanların bayram əhval-ruhiyyəsini daha da yüksəltdi.

Sonra üçrəngli bayrağımızın rənglərinə uyğun hazırlanmış şarlar havaya buraxılıb.

Bayram şənliyi gecə saatlarında da davam edib. Rəngarəng işıq effektləri ilə ətrafa yayılan maraqlı görüntülər hər kəsi valeh edib. Tədbirin sonunda havaya Novruzun əlamətlərini özündə əks etdirən yanan şarlar havaya buraxılmış və atəşfəşanlıq keçirilib.



## “Yaşillıq ayı” çərçivəsində iməcilik



MAIL AĞAXANOV

Son illər Azərbaycanda ətraf mühitin mühafizəsinə xidmət edən tədbirlər geniş vüsət alıb. Ölkə başçısının verdiyi tövsiyə və tapşırıqlara müvafiq olaraq paytaxtın Binəqədi rayonunda da genişmiqyaslı yaşıllaşdırma işləri həyata keçirilir.

Xatırladaq ki, mart ayı Binəqədidə “yaşillıq ayı” elan olunmuşdur. Bu münasibətdə rayon-

da, ümumilikdə, 5000 ədəddən çox ağacın əkilməsi nəzərdə tutulmuş, indiyədək onlardan 3000-ə yaxını əkilmişdir.

9-cu mikrorayonun ərazisində yerləşən, “Zeytun bağı” adlandırılan sahədə əvvəllər kəsilmiş ağacların yerində yeni zeytun ağacları əkilib, onların mühafizəsi məqsədilə ərazi metal torla hərisləşdirilib.

“Yaşillıq ayı” çərçivəsində reallaşdırılan tədbirlərin davamı olaraq, martın 15-də



Binəqədi rayonunda iməcilik təşkil olunmuşdur. Novruz bayramı ərəfəsində – yazın gəlişi ilə əlaqədar təşkil olunan bu ictimai faydalı tədbirdə rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatı Mədər Musayev, icra hakimiyyətinin məsul vəzifəli şəxsləri, müvafiq idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin 300-dən çox sakin iştirak etmişdir. Aksiya zamanı 1000

ədəd zeytun ağacı əkilib. Binəqədi rayonunda həyata keçirilən yaşıllaşdırma tədbirlərinin səciyyəvi cəhəti bundan ibarətdir ki, burada əkilən ağac və bitkilərin faydalılığı, iqlimə uyğunluğu və mühitə adaptasiya olunma qabiliyyəti nəzərə alınır. Eyni zamanda, ağaclara vaxtında və gecikdirilmədən aqrrotekniki qulluq göstərilir, yaşayışlıqların qorunması işi diqqət mərkəzində saxlanılır.

## Milli Qəhrəmanların ailələrinə bayram təbriki

SIYAVUŞ ƏMİRLİ

Binəqədi Rayon İcra Hakimiyyəti rayon sakinini olan Milli Qəhrəman ailələrini Novruz bayramı münasibətilə təbrik etmişdir.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə misilsiz rəşadət və vətənpərvərlik nümunələri göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin ailələri mart ayının 19-da Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tərəfindən evlərində ziyarət olunmuşdur.

Aygün Əliyeva Milli Qəhrəman ailələrini Novruz bayramı münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun adından təbrik etmiş, onlara ən xoş arzularını bildirmişdir. Bayram hədiyyəsi kimi Novruz nemətləri ilə bəzədilmiş xonçalar Milli Qəhrəmanların ailələrinə təqdim edilmişdir. Görüş zamanı A.Əliyeva vurğulamışdır ki, Vətənin mənafeyini öz canlarından əziz tutan qəhrəman övladlar dünyaya gələrkən yalnız öz



ailələrinə mənsub olsalar da, göstərdikləri cəsarətli nümunələri ilə bütöv bir xalqın sevimli övladına və qürur mənbəyinə çevrilirlər.

Milli Qəhrəman Allahverdi Bağirovun ailə üzvləri onlara göstərilən dövlət qayğısından məmnun olduqlarını bildirmişlər.

Sonra Milli Qəhrəman Fərhad Hübətəvovun ailəsinin yaşadığı mənzilin qapıları bayram münasibətilə icra hakimiyyətinin nümayəndələrinin üzünə açılmışdır. F.Hübətəvovun anası Salatın Hübətəvova Binəqədi Rayon İcra Hakimiyyətinin bu diqqətinin onların ailəsi üçün əsl bayram hədiyyəsi olduğunu vurğulamışdır: “Ailəmizə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Prezidentimiz öz fəaliyyətilə həmişə sübut edib ki, o, hər bir azərbaycanlının Prezidentidir. Dövlət başçımız bütün vətəndaşlara qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl işlər görür. Dövlətimizin, Prezidentimizin apardığı siyasətdən, Milli Qəhrəman və şəhid ailələrinə göstərilən qayğıdan çox razıyam”.

Daha sonra Milli Qəhrəman Vəzir Sədiyevin, İbrahim Məmmədovun, Muxtar Qasımovun, Elxan Zülfiqay-

rovun, Famil İsgəndərovun ailələrinə baş çəkilib, onlara bayram hədiyyələri təqdim olunmuş, Azərbaycanın Milli Qəhrəmanlarına həsr edilmiş kitab bağışlanmışdır. Milli Qəhrəmanların ailə üzvləri onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirmişlər.

Həyatda olan və cismani yoxluqları ilə əbədləşən şəhid Milli Qəhrəmanlarımızın ailələri onlara göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlıqlarını bildirmiş, həmçinin Binəqədi rayonunda bu diqqətin artıq ənənə halını aldığı vurğulamışlar.

Tədbirdə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Binəqədi rayon şəbəkəsinin sədri Füzuli Həsənov da iştirak etmişdir.

Qeyd edək ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Novruz bayramı münasibətilə şəhid, əlil, məcburi köçkün və aztəminatlılardan ibarət ümumilikdə 800-ə yaxın ailəyə də humanitar yardım göstərmişdir.

# Müstəqil Azərbaycanın təhlükəsizliyi keşiyində...

M.ORUCOV

Martın 19-da Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illik yubileyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında geniş tədbir keçirilib. Tədbirdə Binəqədi RİH başçısının birinci müavini İlqar Süleymanov, müavinlər Vüsar İsmayilov, Aygün Əliyeva, Aparatın məsul vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binasının önündə qoyulmuş abidəsi önünə gül dəstələri düzüblər. Daha sonra Binəqədi RİH-in akt zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Na-



zirliyinin fəaliyyətinə və yaradılması tarixinə həsr olunmuş film nümayiş etdirilib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov RİH başçısı Xaləddin İsgəndərovun adından tədbir iştirakçılarına Novruz bayramı və milli təhlükəsizlik orqanlarının

yaradılmasının 95 illik yubileyi münasibəti ilə təbrik edib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva milli təhlükəsizlik orqanlarının keçdiyi şəərəfli yoldan danışıq bildirib ki, ümummilli lider Heydər Əliyevin vaxtilə Azərbaycanın təhlükəsizlik orqanına rəhbər-

lik etdiyi illərdə bu qurumda milli kadrların yetişdirilməsinə xüsusi önəm verilib. Məhz həmin uzaqgörən siyasətin nəticəsidir ki, hazırda müstəqil respublikamızın təhlükəsizlik orqanlarında ölkəmizin daxili və xarici təhlükələrdən qorunması naminə bütün gücünü ortaya qoyaraq əzmlə çalışan



yüksək səviyyəli kadrlar mövcuddur. Natiq ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında milli təhlükəsizlik orqanlarının əməkdaşlarına çətin və şəərəfli işlərində uğurlar arzulayıb.

Sonra Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon idarəsinin rəisi Faiq Möhbəli-

yev qurumun tarixi və qarşıda duran vəzifələrlə bağlı tədbir iştirakçılarına ətraflı məlumatlandırılıb.

Yığınaqda çıxış edən Binəqədi Rayon Polis İdarəsinin rəisi Ağalar Məhərrəmov uzun illər respublika milli təhlükəsizlik orqanına rəhbərlik etmiş ulu öndər Hey-

dər Əliyevin bu sahədəki fəaliyyətindən, böyük peşəkariyyətlə həyata keçirdiyi uğurlu əməliyyatlardan söz açıb.

Tədbirin sonunda MTN-in Binəqədi rayon idarəsinin bir qrup əməkdaşı fəxri formarla təltif olunub, qiymətli hədiyyələrlə mükafatlandırılıb.

## Humanitar aksiya

Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə bu günlərdə daha bir humanitar aksiya həyata keçirilib.

Novruz bayramı ərəfəsində – martın 15-də reallaşdırılan aksiya çərçivəsində rayonda məskunlaşmış məcburi köçkün, aztəminatlı, çoxuşaqlı ailələrdən və valideyn himayəsindən məhrum olan ümumilikdə 80 nəfər uşaq sünnət olunub. Tədbir dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq yeni təmirdən çıxmış Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Rayon Xəstəxanasında gerçəkləşdirilib. Öncə uşaqlar yüksək standartlara uyğun tibbi müayinədən keçirilib, daha sonra sünnət olunub.



Həmin uşaqlara maddi yardım göstərilib və tibbi paketlər təqdim olunub. Uşaqların valideynləri və yaxınları bayram öncəsi gerçəkləşdirilən xeyriyyə aksiyasına görə təşkilatçılara minnətdarlıqlarını bildirib-

lər. Qeyd edək ki, belə aksiyalar xarakter etibarilə təkcə tibbi mahiyyət kəsb etmir, bu, həm də adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində atılan mühüm addımlardandır.

## “İşaxtarmanın düzgün yolları” mövzusunda təlim



Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi (Gİİ) və rayon Məşğullük Mərkəzinin təşkilatı dəstəyi ilə YAP-ın yerli təşkilatının inzibati binasında gənclərin peşəyönümünün istiqamətləndirilməsi üzrə tədbir keçirilib. “İlk addım” layihəsi çərçivəsində “İşaxtarmanın

düzgün yolları” mövzusunda həsr olunmuş təlimdə təqdimatçı təlimçi Şəhriyar Möhsümov edib. Tədbirdə Gİİ-nin rəisi Qüdsi Bayramov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun aparıcı məsləhətçisi Mübariz Qədirov və orta məktəblərin yuxarı sinif şagirdləri iştirak ediblər.

Q.Bayramov dövlət gənclər siyasətinin Binəqədi rayonu ərazisində uğurla həyata keçirilməsindən danışaraq, gənclərə bilik və bacarıqlarını müstəqil şəkildə inkişaf etdirmək keyfiyyətini özlərində formalaşdırmaqlarını tövsiyə edib.

M.Qədirov tədbir iştirakçılarına dövlətin gənclərə olan diqqət və qayğısı, fond tərəfindən gənclərin müxtəlif sahələrə aid təşəbbüslərinin dəstəklənməsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Daha sonra təlimçi Ş.Möhsümov tədbirdə iştirak edənləri işaxtarmanın düzgün yolları, CV (qısa şəkildə karyera tarixçisini) və işaxtarmanın peşəkar keyfiyyətlərini təsvir edən sənəd) yazılı, müsahibədə davranış qaydaları barədə məlumatlandırılıb.

## Sulutəpə-Biləcəri yolu genişləndirilir

Günün müxtəlif vaxtlarında Bakı-Sumqayıt yolunda yaranan, insanların əsəblərini tarıma çəkən tıxacların aradan qaldırılması üçün yeni yol çəkilir. Daha doğrusu, Biləcəri-Xocəsən avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsi genişləndirilir. İşlər başa çatdıqdan sonra yol 8 hərəkət zolağından ibarət olacaq. Hazırda yolun iki zolaqlı olması nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranır.

Ümumi uzunluğu 1,5 kilometr olacaq yeni yolun istifadəyə verilməsi Bakı-Sumqayıt yolundakı tıxacların aradan qaldırılmasına kömək etməklə yanaşı, bir neçə istiqamətdə avtomobillərin rahat hərəkətini təmin edəcək. “Azəröylerservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirdiyinə görə, yenicən qurulan işləri çərçivəsində Xocəsən istiqamətində yeni dairə yaradılacaq. Sumqayıt istiqamətindən gələn nəqliyyat

vasitələri yeni yaradılmış 4 zolağın hesabına həm Xocəsən, həm də Bakı-Şamaxı-Yevlax avtomobil yoluna sərbəst çıxış biləcəklər.

Hazırda yeni yolun müxtəlif istiqamətlərində torpaqberkitmə işləri aparılır. Yolun sağ tərəfində yerləşən bəzi tikililər sökülüb və əraziyə düşən kommunikasiya xətləri köçürülüb. Ötən ilin dekabr ayından başlanılan işlərin bu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

## Yeni istifadəyə verilmiş “xeyir-şər” evində kiçik toy məclisi

M.ORUCOV

Martın 19-da 8-ci mikrorayonda – Mənzil Kommunal Təsərrüfat Birliyinin 72 saylı Mənzil İstismar Sahəsinin (MİS) xidməti ərazisində müasir tələblərə cavab verən 250 yerlik “xeyir-şər” evi sakinlərin istifadəsinə verilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Süleymanov, Vüsar İsmayilov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, MKTB-nin rəisi Azər Məmmədov və RİH başçısı Aparatın məsul şəxsləri iştirak ediblər.

Tədbir çərçivəsində rayon icra hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə məcburi köçkün, aztəminatlı və valideyn himayəsindən məhrum olmuş 10 uşaq üçün sünnət mərasimi təşkil edilmişdir.

Tədbirdə çıxış edən icra hakimiyyəti başçısının müavini Vüsar İsmayilov məclis iştirak-



çılarını yeni tikilmiş “xeyir-şər” evinin istifadəyə verilməsi və Novruz bayramı münasibətilə təbrik edib, son illər rayonda həyata keçirilən abadlıq-quruculuq işlərindən söz açıb.

YAP Binəqədi rayon təşkilatının Qadınlar Şurasının sədri Mələhət İbrahimova

çığınaqda rayon icra hakimiyyətinin başçısının təşəbbüsü ilə həyata keçirilən bu humanitar aksiyanın sakinlərə göstərilən hərtərəfli qayğının bariz nümunəsi olduğunu bildirdi.

Tədbirdə iştirak edən sakinlər çıxışlarında son iki

ildə rayonda həyata keçirilən irimiqiyalı təmir-tikinti işlərini, ümumilikdə rayon icra hakimiyyətinin əhaliyə göstərdiyi hərtərəfli qayğıyı yüksək dəyərləndirdiklərini diqqətə çatdırıblar.

Tədbir konsert proqramı ilə davam etdirilib.

## Yazın gəlişi ilə abadlıq işləri canlanıb



M.ORUCOV

Yaz fəslinin gəlməsi ilə əlavəli hava şəraitinin yaranması Binəqədi rayonunun bütün ərazisində təmir-tikinti və abadlıq işlərinin genişlənməsinə rəvac verib. Qış aylarında yağış və qar suları nəticəsində bəzi məhəllə-daxili yollarda və səkilərdə yaranmış çala-çuxurların təmir işlərinə başlanılmışdır. Bu işlər təkcə Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) xidməti ərazilərində deyil, həmçinin rayonun inzibati ərazisində daxil olan M.Ə Rəsulzadə, Biləcəri, Xocəsən və Binəqədi qəsəbələrində də həyata keçirilir.

Rayon icra hakimiyyəti-

nin nəzarəti altında aparılan təmir işləri 102 saylı Mənzil İstismar Sahəsinin (MİS) ərazisində də davam edir. Sözügedən MİS-in rəisi Namiq Cəfərovun bildirdiyinə görə, hazırda Naxçıvani və S.Rəhimov küçələrində, Dərnəgül yaşayış massivində təmir-bərpa işləri yüksək sürətlə vəzət götürür. Naxçıvani küçəsindəki 7 və 8 saylı binaların ətrafının abadlaşdırılması və məhəlləyə asfalt döşənməsi artıq başa çatıb. O bildirib ki, başlıq etdiyi idarənin kollektivi 8671 nəfərin yaşadığı 51 yaşayış evinə, habelə digər binalara xidmət edir: “Bundan əlavə, ərazidə 42 təşkilatı və 7 inzibati bina, 15 yataqxana, 3 məktəb yerləşir. Binaların damları, giriş

qapıları, fasadları, məhəllə-daxili yollar, su xətləri, lift təsərrüfatında təmir aparılır, ərazidə yeni “xeyir-şər” evlərinin tikilməsinə hazırlıq gedir. Ötən müddət ərzində 35 mənzilin yumşaq dam örtüyü təmir edilmişdir, 4 binada çardaqlı dam örtüyü quraşdırılıb, 7 yaşayış binasında 28 giriş qapısı əsaslı təmir olunub.”

N.Cəfərovun sözlərinə görə, son bir neçə ay ərzində “Azərsu” ASC-nin Sukanal İdarəsinin sifariş əsasında, Dərnəgül yaşayış massivi istisna olmaqla, ərazidəki bütün binaların su xətləri tam təmir edilmişdir və mənzillər su ilə fasiləsiz təmin olunub. Ə.Naxçıvani 64 a, A.Gəraybəyli 31, 31a, 37a, 41, 43, Atatürk prospekti 156, 158,

160 saylı binaların həyətləri, S.Bəhlulzadə küçəsi tam asfaltlanıb, səkilərin kənarına 1245 qoruyucu daş qoyulmuşdur. Ümumilikdə 64125 kvadratmetr asfalt örtüyü çəkilib. S.Bəhlulzadə küçəsinin bir hissəsi və A.Gəraybəyli küçəsindəki 71 saylı binaların ətrafı bütünlüklə abadlaşdırılıb. Küçələrin işıqlandırılmasına da xüsusi diqqət yetirilib.

Rayon sakinlərinin müraciətləri nəzərə alınaraq, Naxçıvani 64a, A.Gəraybəyli 31a saylı binaların həyətlərində bugünlərdə müasir tələblərə cavab verən və hər biri 200 yerlik “xeyir-şər” evləri sakinlərin istifadəsinə verilib.

Təmir-bərpa işləri ilə yanaşı, binaların istiliklə fasiləsiz təminatı da unudulmayıb. Belə ki, ərazidə uzun müddət istilik mənbəyi olmadığından bəzi binalar istiliklə təmin etmək mümkün olmurdu. Lakin ötən il ərazidə modul tipli qazanxana istifadəyə verildikdən sonra bu sahədə işlər yoluna qoyulub. Hazırda görülən işlər belə deməyə əsas verir ki, növbəti mövsümdən bu problem bərdəlik aradan qaldırılacaq.

Rayon ərazisində aparılan abadlıq işləri ilə əlaqədar bir sıra qanunsuz tikililər sökülüb, məhəllələrdəki quru ağaclar kəsilib, qəzalı vəziyyətdə olan hündür ağaclar budanıb və yeni ağaclar əkilib



# gündəm

## Zərərli vərdişlərə qarşı mübarizə mənəviyyatın xilasındır



Martın 14-də Binəqədi Rayon Gənclər və İdman İdarəsinin (Gİİ) təşkilatçılığı ilə 248 nömrəli tam orta məktəbdə şagirdlər üçün "Narkomaniya, siqaret və alkoqolizmə qarşı mübarizə mənəviyyatın xilasındır" mövzusunda seminar keçirilmişdir.

Seminarın baş məsləhətçisi Elvin Orucov, "İrəli" İctimai Birliyinin Tibb klubunun rəhbəri Aytac Kərimli, klubun koordinatoru Şəbnəm Bağirova, "Maarifçi Gənclər" İctimai Birliyinin təlimçisi Ayxan Rəhimli iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan E.Orucov bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniya, siqaret və alkoqolizmin insan həyatına vurduğu zərərdən, tövrediyi fəsadlardan danışmış, şagirdlər arasında maa-

rifləndirmə işlərinin aparılmasının vacibliyini önə çəkmişdir.

Sonra "İrəli" İctimai Birliyinin Tibb klubunun rəhbəri



A.Kərimli narkomaniyanın cəmiyyət üçün son dərəcəli təhlükəli olduğunu bildirmiş, gəncləri bu sosial bəlaya qarşı mübarizədə fəal olmağa, zərərli vərdişlərdən uzaq durmağa çağırmışdır.

Klubun koordinatoru Ş.Bağirova demişdir ki, müəllimlərlə yanaşı, valideynlər də övladlarının təlim-tərbiyəsinə, bu sahədə maariflənməsinə çox diqqətli olmalı, "ağ ölümə" qarşı mübarizə məqsədilə həyata keçirilən layihələrdə yaxından iştirak etməlidirlər.

"Maarifçi Gənclər" İctimai Birliyinin təlimçisi A.Rəhimli də XXI əsrin bəlası olan narkomanlığın zərərindən danışaraq, yeniyetmə və gənclərə bu vərdişlərdən uzaq olmağı, müxtəlif idman növləri, intellektual oyunla-

ra maraq göstərməyi tövsiyə etmişdir.

Daha sonra təlimçilər tədbirdə iştirak edən müəllim və şagirdləri maraqlandıran sualları cavablandırmışlar.

## BMT-də Beynəlxalq Novruz Günü tədbiri keçirilib



Martın 24-də Azərbaycan, Əfqanıstan, Hindistan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın BMT yanında daimi nümayəndəlikləri tərəfindən 21 Mart – Beynəlxalq Novruz Günü münasibətilə BMT-də ənənəvi tədbir keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının BMT

yanında daimi nümayəndəsi, səfir Aqşın Mehdiyev Novruzun ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən danışaraq qeyd edib ki, bayramın əsas cəhəti onun siyasi, dini, milli və etnik mənsəbiyyətindən asılı olmayaraq, ümumilikdə, insanlar arasında bağlayıcı rol oynamasıdır. O vurğulayıb ki, sülh, humanizm, hörmət və tolerantlıq ideyalarını özündə birləşdiriyinə

görə, Novruz universal mədəni dəyərlər sisteminə öz layiqli yerini tutub. O, dünyada sülh və bəni yaşayışın təmin edilməsi məqsədilə Novruzun aşıladığı bu dəyərləri qorumağa və onları gələcək nəsillərə ötürməyə çağırır.

Tədbir zamanı iştirakçılara Novruz bayramını qeyd edən ölkələrin milli mətbəxinə aid şirniyyatlar paylanıb və bayramla bağlı milli adət-ənə-

nələri nümayiş etdirən video-süjetlər nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə 2010-cu ildə BMT Baş Assambleyasının yekdilliklə qəbul etdiyi qətnamə əsasında təsis edilən Beynəlxalq Novruz Günü həmin vaxtdan etibarən hər il BMT-də qeyd edilir və keçirilən bürvə tədbirlər BMT-nin öz dövlətlərində böyük maraq doğurur.

## Lift təsərrüfatı müasirləşdirilir



M.ORUCOV

Binəqədi rayonunda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində lift təsərrüfatının müasirləşdirilməsi, çoxmənzilli yaşayış binalarının liftlərinin təmiri və ya yenilərinin quraşdırılması işi diqqət mərkəzindədir.

Hazırda Binəqədi rayonu ərazisindəki yaşayış binalarında 742 lift mövcuddur və onlara, əsasən, "Bakulift" İstehsalat Birliyi "Bakmən-zilavtomatika" və "Bakulift-1" idarələri tərəfindən xidmət göstərilir. Son illərdə yaşayış binalarında 25 ildən çox işləyən və istismar müddətini başa vuran 445 ədəd liftdən 102-i yenisi ilə əvəz edilib. Lakin buna baxmayaraq, rayonda yerləşən çoxmənzilli yaşayış binalarında lift tə-

sərrüfatının cari və əsaslı təmiri, habelə yeniləşdirilməsi sahəsində müəyyən nöqsanlar da mövcuddur. Bütün bunlar Binəqədi Rayon İcra Hakimiyyətinin 2013-cü ilin yekunlarına həsr olunmuş hesabatında da əksini tapıb.

Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) baş mühəndisi Vəli Əliyevin redaksiyamıza verdiyi məlumata görə, son illər ərazidəki yaşayış binalarının liftlərinin müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Rayon icra hakimiyyətinin köməyi ilə istismar müddətini başa vurmuş xeyli lift yenisi ilə əvəzlənib: "MKTB-nin xidməti sahəsinə aid liftlərdən 162 ədədi otuz ildən çox işlədiyi üçün istismar müddətini başa vurmuşdu. Bu sahədə aparılan məqsədyönlü işlər

nəticəsində təkcə 2012-ci ildə 48 lift əsaslı təmir olunub, 16 lift yenisi ilə əvəz edilib. Liftlərin təmiri 2013-cü ildə də davam etdirilib. Ölkə başçısının lift təsərrüfatının yaxşılaşdırılması məqsədilə imzaladığı sərəncama müvafiq olaraq aparılan yoxlamalar nəticəsində rayonda 98 ədəd sərnişin liftinin və 3 ədəd yük liftinin yenisi ilə əvəzlənməsinə ehtiyac olduğu müəyyən edilmişdir. 2013-cü il sentyabrın 1-i vəziyyətinə 9-cu mikrorayonda 22 lift, 8-ci mikrorayonda 3 lift dəyişdirilib, 7-ci mikrorayonda isə 2 saylı binada 2 ədəd lift əsaslı təmir edilib".

Baş mühəndis hazırda lift təsərrüfatında cari təmir işlərinin davam etdirildiyini bildirib. Onun sözlərinə görə, ərazi üzrə 741 liftin hamısı işlək vəziyyətdədir: "Hazırda 7-ci mikrorayonda yerləşən 76 saylı binanın bəzi liftləri yeniləri ilə əvəz olunur və yaxın günlərdə sakinlərin istifadəsinə verəcək. İstismar müddəti başa çatmış liftlərin dəyişdirilməsi istiqamətində də işlər davam etdirilir. Bu məqsədlə ilin sonunadək 100-150 yeni liftin quraşdırılacağı gözlənilir. Cari təmirə ehtiyacı olan və ya istismar müddəti başa çatmış liftlərin dəyişdirilməsi məqsədilə aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb".

## Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş elmi konfrans

İstanbul Universitetinin Avrasiya İnstitutunda görkəmli Azərbaycan şairi və dramaturqu, ictimai xadim Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı və ədibin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidin Naxçıvan şəhərində yerləşən məqbərəsində çəkdirdiyi şəkillərin, şairin zəngin mənalı həyatını əks etdirən nadir fotoların da daxil olduğu 944 səhifəlik kitab "Kaspi" Təhsil Mərkəzi tərəfindən hazırlanmışdır.

İstanbul Universitetinin tələbə-müəllim kollektivinin, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, türkiyəli cavidsevərlərin və Azərbaycandan gəlmiş geniş tərkibli nümayəndə heyətinin iştirakı ilə keçirilmiş mərasimdə Hüseyn Cavidin zəngin həyat və yaradıcılığına həsr olunmuş film nümayiş etdirilmişdir.

Mərasimi giriş sözü ilə açan Avrasiya İnstitutunun prorektoru, professor Sedat Murad və Azərbaycan Respublikasının İstanbuldakı baş konsulu Həsən Zeynalov Hüseyn Cavidin əsərlərinin Türkiyə nəşrinin mahiyyətindən və elmi konfransın əhəmiyyətindən bəhs etmişlər.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Kamran Əliyev, "Kaspi" Təhsil Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva, İstanbul Universitetinin Avrasiya İnstitutunun Asiya işləri üzrə mərkəzinin rəhbəri, professor Xəlil Bal, Avrasiya İnstitutunun ədəbiyyat fakültəsinin dekani, professor Mustafa Özkan, filologiya üzrə fəlsəfə doktoru, kitabın tərtibçisi Azər Turan, professor İbrahim Yıldırım, Milli Məclisin deputatı, şair Sabir Rüstəmxanlı, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin baş direktoru Akkan Suverin məruzələri



və çıxışları dinlənmişdir.

Natiqlər qeyd etmişlər ki, böyük ədibin dünya tarixinə görkəmli şəxsiyyətlər bəxş edən Naxçıvanda doğulması, Təbrizdə oxuması, İstanbulda təhsilini davam etdirməsi və elmin sirlərinə yiyələnməsi, Bakıda ədəbi yaradıcılığını uğurla davam etdirməsi onun fəlsəfi düşüncəsinin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Cavid Odlar yurdu Azərbaycanın sönmez əbədi məşalini dünya ədəbiyyatına bəxş etmişdir.

Çıxışlarda qeyd olunmuşdur ki, Cavidin məzarının tapılması, nəşinin öz doğma Vətəninə dəfn edilməsi, adının əbədiləşdirilməsi ulu öndər Heydər Əliyevin dünyaya ədəbiyyatını yaradan nadir şəxsiyyətlərə tükənməz məhəbbətinin nəticəsidir.

Professor Kamran Əliyev demişdir ki, Hüseyn Cavidin qələmə aldığı mövzular türkdilli xalqlar arasında ədəbi bir körpüdür. Cavidin qəhrəmanları dünya siyasətinə təsir etmə imkanında olan şəxsiyyətlərdir. Onun əsərləri əfsanə və miflərə söykəndiyi kimi, real tarixi proseslərə də aydın baxış formalaşdırmışdır. Odur ki, yaradıcılığı həm sadə oxucular, həm də ayrı-ayrı sahələrin mütəxəssisləri tərəfindən diqqətlə izlənir. Əminliklə qeyd edə bilirik ki, cavidsevərlər bundan sonrakı dövr-

dir ki, Cavid islami dəyərləri uca tutmaqla bərabər, milli adət-ənənələrimizə, mədəniyyətimizə və musiqimizə sonsuz rəğbət bəsləyən bir şəxsiyyət olmuşdur.

Cavid yaradıcılığına xoş münasibəti bəşəri dəyərlərə və insani hissələrə hörmət kimi dəyərləndirən Azər Turan kitabın tərtibi ilə bağlı görülmə işlər barədə fikrini bölüşmüşdür.

Hüseyn Cavidin əsərlərinin bütün zamanlar üçün aktual olduğunu diqqətə çatdıran Sabir Rüstəmxanlı ədibin məzarının tapılması, nəşinin ölkəmizə gətirilməsi, adının əbədiləşdirilməsi, əsərlərinin nəşri barədə fikirlərini söyləmişdir.

Məruzəsini Heydər Əliyevin və Mustafa Kamal Atatürkün tarixi fəaliyyətinin təhlili üzərində quran Akkan Suver qeyd etmişdir ki, Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyev böyük Cavidə yenidən həyat verdiyi kimi, Türkiyə Cümhuriyyətinin qurucusu da türk şairi Tofiq Fikrət yaradıcılığına yeni həyat işığı bəxş etmişdir.

Sonda aktyorlar Məmməd Səfa və Mələhət Abbasova Cavidin əsərlərindən parçalar səsləndirmişlər.

Jurnalistlərə müsahibə verən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təqdim olunan kitabı dünya ədəbiyyat xəzinəsini zənginləşdirən bir inci kimi dəyərləndirərək Cavid yaradıcılığının bu gün də öz aktuallığını saxladığını qeyd etmişdir. Azərbaycan hökumətinin elmə və mədəniyyətə göstərdiyi qayğıdan danışan Əli Həsənov Prezident İlham Əliyevin öz dövrünün reallıqlarını tarixləşdirməsinə yönəlmişdir. Qeyd etmişdir ki, 1918-ci ilin martında Azərbaycan xalqına qarşı soyqırımı törətmiş ermənilər Cavidin şeirlərində kəskin ittiham olunmuşlar.

Hüseyn Cavidin İstanbuldakı həyat və fəaliyyəti barədə yeni faktlarla çıxış edən İbrahim Yıldırım bildirmişdir.

### → incəsənət

## Fransız xoreoqrafların daha bir kompozisiyası təqdim edilmişdir

"YARAT" Müasir İncəsənət Məkanının "YAY!" Qalereyasında fransız xoreoqrafları Enni Viqyenin və Frank Apertinin birlihdə "les gens d'Uterpan" kollektivi yaradıcılığı təqdim olunmuşdur. Muzei Mərkəzində isə bu kollektiv "Les chutes" ("Yıxılma") protokoluna əsasən, "X-Event 2.3" performansını nümayiş etdirmişdir.

Tədbir Azərbaycanda Fransız İnstitutunun dəstəyi və bilavasitə iştirakı ilə "YARAT" Müasir İncəsənət Məkanı tərəfindən təşkil

olunmuşdur. Bu proqramın təşkilində Avropa Mədəniyyət Fondunun xüsusi dəstəyi də qeyd edilməlidir.

Muzei Mərkəzindəki performansda bir qrup rəqqas bir-birini itələyərək iki çarpaz trayektoriyanın müəyyən etdiyi mərkəzi perimetrdən kənara tullamışlar. Yıxıldıqdan sonra hər rəqqasaya qalxaraq başqa rəqqası itələmək və yenidən yıxılmaq üçün perimetrə daxil olmuşdur. Belə hərəkət qrupu gücünün tükənməsinə qədər davam etdirilmişdir. "X-Event" performans-

larında istifadə edilən vahid prinsip əvvəlki vəziyyətə qayıdış taktikasıdır. Bu taktika məzmun və ifaqlar baxımından saxlanma və müstəsna məhdudlaşmaları qabartmaqla əvvəlki vəziyyətə qaytmaz şəkildə dönüş şəraitini yaradır. Bu isə fərdlərin azad olması və məkanın aydın şəkildə qavranılmasına kömək edir.

Parisdə fəaliyyət göstərən xoreoqraflar Enni Viqye və Frank Apert CAC Breigny təşkilatı ilə əməkdaşlıq çərçivəsində "X-Event" adlı silsilə performansları yaradıb populyarlaşdırmışlar.



## → iqtisadiyyat

## Ümumi daxili məhsul istehsalı artıb

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda ümumi daxili məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artaraq 8,5 milyard manat təşkil etmişdir.

Dövlət Statistika Komitəsindən AzərTAC-a bildirmişlər ki, əlavə dəyərin 50 faizi sənaye sahələrində, 8,8 faizi tikinti kompleksində, 11,6 faizi ticarət və pullu xidmət sahələrində, 6,3 faizi nəqliyyatda, 1,9 faizi rabitə müəssisələ-

rində, 2,5 faizi aqrar bölmədə, 11,9 faizi digər sahələrdə yaradılmışdır. Əhəlinin hər nəfərinə orta hesabla 903,5 manat məbləğində (1151,9 dollar) əlavə dəyər istehsal olunmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artmışdır.

Əlavə dəyərin 53,9 faizi qeyri-neft sektorunda istehsal olunaraq ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 8,8 faiz artmış, neft-qaz sektorunda isə 5,7 faiz azalmışdır.

## Bakıda "Startup Weekend" tədbiri keçiriləcək

Aprelin 18-dən 20-dək Bakıda global formatlı "Startup Weekend" tədbiri keçiriləcəkdir. Tədbir müstəqil mütəxəssislər, "Startup Weekend" Qlobal Forumunun təşkilatçılığı ilə Yüksək Texnologiyalar Parkının, "Startup Azərbaycan" və digər sponsorların dəstəyi ilə baş tutacaqdır.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AzərTAC-a bildirmişlər ki, "Startup Weekend"-in 45 min məzununun iştirakı ilə keçiriləcək tədbir çərçivəsində sahibkarlar, marketler, dizaynerlər və programçılardan ibarət komandalar yaradılacaqdır. Komandalar innovativ texnologiyalar əsasında startaplar quracaq və münisiflər heyəti qarşısında təqdimatla çıxış edəcəklər.

Tədbirdə iştirak etmək üçün müvafiq şərtlər də nəzərdə tutulmuşdur. Əsas şərtlərdən biri ingilis dilini bilməkdir. Həmçinin tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçərək tədbirə bilet də alınmalıdır. "Startup Week-

end"-də iştirakın qiyməti 75-150 dollar arasındadır.

Komandaların fəaliyyəti peşəkarlar tərəfindən qiymətləndiriləcəkdir. Tədbirdə biznes və startap mühitində kifayət qədər tanınan beynəlxalq investitorlar Hüseyin Kanji, Alper Çelen kimi mütəxəssislər iştirak edəcəklər. Həmçinin münisiflər heyətində Yüksək Texnologiyalar Parkının rəhbər nümayəndələri də təmsil olunacaqlar.

"Startup Weekend" startap yaradılmasında və global sahibkarlığın maarifləndirilməsində aparıcı katalizatorlardan biridir.

2007-ci ildən bu qeyri-kommersiya tədbiri fəaliyyətini genişləndirərək global ictimai hərəkata çevrilmişdir. "Startup Weekend" 120-dən çox ölkədə keçirilmiş və bu fərma 100 mindən artıq sahibkar cəlb olunmuşdur. Tədbirlər nəticəsində dünyanın müxtəlif ölkələrində yaradılmış 1000-dən artıq şirkət müvəffəqiyyətlə fəaliyyət göstərməkdədir.

## İnşaat işlərinin əksəriyyəti qeyri-dövlət müəssisələrinin payına düşür

Cari ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin həcmi 973,1 milyon manat təşkil etmişdir.

Dövlət Statistika Komitəsindən bildirmişlər ki, həmin vəsaitin 62,5 faizi yeni tikinti, yenidənqurma və genişləndirmə, 19,5 faizi əsaslı təmir, 2,6 faizi cari təmir, 15,4 faizi isə sair tikinti işlərinə sərf edilmişdir.

Ümumi inşaat işlərinin 80,5 faizini qeyri-dövlət mülkiyyətli tikinti müəssisələri yerinə yetirmişlər.



## → xarici xəbərlər

## Yunanıstan 10 milyard avro maliyyə yardımı alacaq

Yunanıstan ilə beynəlxalq kreditorlar arasında razılıq əldə edilib. Bir neçə ay davam edən gərgin müzakirələrdən sonra Afinaya 10 milyard avro maliyyə yardımı ediləcək. Qeyd edək ki, beynəlxalq kreditorların tələblərini yerinə yetirmək üçün Afina

hökuməti bu il 11 min dövlət qulluqçusunu ixtisar etməlidir.

Ötən ilin sentyabrında isə 12 500 dövlət sektoru işçisi ehtiyata göndərilib. Sabah ixtisarlara qarşı Yunanıstanda növbəti kütləvi tətilin keçirilməsi gözlənilir.

## Fransada etiraz aksiyaları



Fransada həmkarlar ittifaqlarının çağırışı ilə etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları Prezident Fransua Olandın son iqtisadi islahatlarına etirazlarını bildirdilər. Nümayişlərə on minlərcə adam qoşulub. Onlar işsizlik səviyyəsinin gözlənilmədiyi kimi

azalmadığını, əksinə, artdığını bildirdilər.

Yerli mətbuatın məlumatına görə, hakim Sosialist Partiyası martın 23-ü və 30-da keçiriləcək bələdiyyə seçkilərində ultra-sağ Milli Cəbhə partiyası və müxalifətçi mühafizəkarlara uduzmaq riski ilə üz-üzədir.

## ABŞ və Avropa Rusiyaya qarşı vahid cəbhədə birləşir



ABŞ Prezidenti Barak Obama və Avropa Birliyi ölkələrinin liderləri Rusiyaya qarşı vahid cəbhədə birləşmək qərarına gəliblər. Belçikanın paytaxtı Brüsselə səfərdə olan B.Obama Ukraynada baş verən hadisələri şərh edərkən bildirdi ki, Qərbi ölkələri hamı birlik göstərəcəyi təqdirdə, Rusiyanın tamamilə təcrid olması mümkündür: «Avropanın 28 ölkəsi və NATO-ya daxil olan dövlətlər bu istiqamətdə birlik nümayiş etdirirlər. Böyük 7-lik ölkələrinin hər bir lideri Rusiyaya qarşı sanksiya tətbiq edib. İyunda keçiriləcək G7-lik sammitində də Rusiya iştirak etməyəcək. Əgər Rusiya rəhbər-

liyi düşünürsə ki, Ukraynadakı hərəkatları ilə ABŞ-la Avropa Birliyinin münasibətlərini korlamağa nail olacaq, bunu doğru dəyərləndirməyib».

Avropa Birliyi ölkələri Rusiyadan ticarət asılılığını azaltmaq məqsədilə trans-atlantik ticarət və investisiya tərəfdaşlığı göstərəcəyi təqdirdə, Rusiyanın tamamilə təcrid olması mümkündür: «Avropanın 28 ölkəsi və NATO-ya daxil olan dövlətlər bu istiqamətdə birlik nümayiş etdirirlər. Böyük 7-lik ölkələrinin hər bir lideri Rusiyaya qarşı sanksiya tətbiq edib. İyunda keçiriləcək G7-lik sammitində də Rusiya iştirak etməyəcək. Əgər Rusiya rəhbər-

## → mədəniyyət

## Bakı "Bizim teatr" beynəlxalq teatr festivalına ev sahibliyi edir

Martın 27-dən 29-dək Bakıda Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatı dəstəyi və Bakı Uşaq Teatrının təşəbbüsü ilə "Bizim teatr" beynəlxalq teatr festivalı keçirilir. Teatr Xadimləri İttifaqından AzərTAC-a bildirmişlər ki, festivalda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və İran teatr kollektivləri də iştirak edirlər.

Festivalın məqsədi hər bir aktyorun diqqət mərkəzində olmasına şərait yaratmaq, onlara öz bacarıqlarını nümayiş



etdirmək üçün meydan vermək, ölkədə festival ənənəsinin genişlənməsinə vasitəçi olmaqdır.

Festivalın bütün tamaşaları Teatr Xadimləri İttifaqının tamaşa zalında və foyesində təqdim edilir.

## "Kitab oxumağın vaxtıdır?" adlı fotomüsabiqə

EKöçərli adına Respublika Uşaq Kitabxanası 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar "Kitab oxumağın vaxtıdır?" adlı fotomüsabiqə elan etmişdir.

Kitabxanadan bildirmişlər ki, şəhərimizin küçələrində, parkda, metrodə və digər yerlərdə müaliə edənənlər xəbərləri olmadan onların fotosunu çəkməklə müsabiqəyə qatılmaq mümkündür.

Müsabiqəyə təqdim edilən fotosəkillər orijinal, hər formatda və elektron daşıyıcıda (disk, fləş) ola bilər. Fotosəkilləri kitabxananın elektron ünvanına childlibbaku@yahoo.com da göndərmək mümkündür.

İştirakçılar fotosəkillə yanaşı, bu şəklın adını, müəllifin adını, soyadını, atasının adını, ev ünvanını, təhsil aldığı məktəbin nömrəsini, əlaqə telefonunu da göndərməlidirlər.

Kollaj, fotomontaj və digər formada şəkillər qəbul edilmir. Əlavə məlumatı kitabxananın saytının "elanlar" bölməsində <http://www.clb.az/html/elanlar.shtml> oxumaq mümkündür. Müsabiqəyə göndərilən şəkillər geri qaytarılmır. Təşkilatçılar həmin şəkillərdən reklam xarakterli tədbirlərdə istifadə edə bilərlər.

Qalıbların adları sentyabrın 15-də - Bilik Günündə açıqlanacaqdır.

Mövzuya uyğunluq, görünlükdən aydın təsviri, orijinallığı və adı, fotosəkillənin keyfiyyəti çəkilməsi müsabiqənin şərtləridir.

Fotosəkillər rəssam və fotoqraflar tərəfindən qiymətləndiriləcəkdir. Qalib işlər kitabxananın saytında və "Göy qurşağı" jurnalında yerləşdiriləcəkdir.

Qaliblərə diplom və hədiyyələr təqdim olunacaqdır.

## → maraqlı

## Planetin ən ağıllı adamı



Adı Ginnesin rekordlar kitabına düşən koreyalı Kim Unq-Yonq planetin ən ağıllı adamı hesab olunur.

Onun intellektinin əmsalı 210-a bərabərdir, halbuki intellekt əmsalı 140 olanlar dahi hesab edilir.

1962-ci ilin mart ayında Koreyada anadan olan Kim Unq-Yonq artıq 6 aylığındada danışıq bilməmiş, 3 yaşda isə Koreya, yapon, alman, ingilis və portuqal dillərində fikrini izah etməyə başlamışdır. Hər hansı dili mənimsəmək üçün

ona 1 ay kifayət edirdi. Dahi uşaq riyazi təfəkkürünə görə də seçilirdi. Beş yaşında ikon o, mürəkkəb differensial bərabərlikləri həll edirdi, şeir yazırdı və rəsm çəkirdi.

Səkkiz yaşlı Kim Unq-Yonq NASA təqaüdünə layiq görülərək, ABŞ-a köçür. Kolorado Universitetini 15 yaşında bitirən koreyalı gənc fizika üzrə elmlər doktoru dərəcəsinə alaraq, elmi fəaliyyətlə məşğul olur və 100-ə yaxın elmi məqalənin müəllifidir.

## İlanlar da "elektronlaşdırılır"



Hindistanda qəbul edilən qanun layihəsinə əsasən sehrbazlardan və ilan ovsunçularından hər bir kobraya onun və sahibi haqqında məlumatların saxlanıldığı elektron mikrosxem daxil edilməsi tələb olunur.

"Наука и жизнь" jurnalının məlumatına görə, çipin ilanın dərisinin altına yerləşdirilməsi eməliyyatı dövlət hesabına həyata keçiriləcəkdir. Bu kampaniya sürünənlərin nadir növlərinin mühafizəsinə yönəlməlidir.

## Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti



Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

[www.binegedi-ih.gov.az](http://www.binegedi-ih.gov.az)

## ELAN



## "BINƏQƏDİ" QƏZETİNƏ 2014-CÜ İL ÜÇÜN ABUNƏ KAMPANIYASI DAVAM EDİR

Azərbaycanın bütün şəhər və rayonlarında "Binəqədi" qəzetinin illik abunə haqqı (çatdırılma xərcləri daxil olmaqla) 20 manat 80 qəpik təşkil edir. Qəzetimizə abunə yazılmaq üçün abunə haqqını redaksiyamızın aşağıda göstərilən bank hesabına köçürməyiniz xahiş olunur.

VÖEN:1002874841; H/h:AZ42ATAZ01200150450000140060; "Atabank"ASC  
VÖEN:9900006651; M/h:AZ50NABZ0135010000000032944; SWIFT ATAZZZ22